

Məhərrəm Vəliyev¹⁴**XIII-XIV ƏSRLƏR ANADILLİ POEMALARDA EPİZODİK OBRAZLAR**

(İ maqalə)

XIII-XIV əsrlər Azərbaycanın ictimai-siyasi və fəlsəfi-ədəbi fikir tarixində yeni bir mərhələni təşkil edir. Bu dövrdə elm və mədəniyyətin inkişafı ədəbiyyatın çıxışlarında müsbət təsir göstərmis, onun müxtalif istiqamətlərdə yüksəkləşinə səbəb olmuşdur. Tədqiqatçı alim prof. Ə.Səfəri bu dönmədə baş verən yenilikləri haqqı olaraq belə xarakterizə edərək yazardı: "Elmin və mədəniyyətin başqa sahalarını bir konara qoysaq, ədəbiyyat sahəsində intibah özünü daha aydın bürüza verirdi" (3, s. 201). Bu dönmədə anadilli ədəbiyyatın yaranması və təraqqisi, təsəvvüf ideyalarının ədəbiyyatda güclənməsi və N.Gencəvi ədəbi məktəbinin davamçılarının yaradılılığı və s. əsas göstəricilər fikirlərinizi təsdiq edir. XIII-XIV əsrlərdə qələmə alınmış müxtəlif janrlı əsərlərdə insanı düşündürən problemlərin əks olunması, insana yeni münasibət diqqəti cəlb edir. Epik şeirimin təşəkkül dövründə aid olan "Dastani-Əhməd Hərami", "Vərqa və Gülsah" və s. əsərlərdə bu özünü daha qabarlı biruz verir. "Cəmiyyəti, insani düşündürən, narahat edən məsələlərə toxunulur, saf, təmiz, ilahi eşq, dostluq tərənnüm edilir, iğidlik, hadadlılıq, ər və ərənlər alqışlanır, zülüm və ədalətsizlik, insanın mənəvi azadlığını məhdudlaşdırın adət-ənənələr tənqid olunur" (6, s. 341). Bu mənada anadilli ədəbiyyatımızın ilk nümunəsi olan "Dastani-Əhməd Hərami" məsnəvisi xüsusi maraq doğurur. Klassik Azərbaycan ədəbiyyatının XIII əsri aid edilən anonim müəllifi bu poemaya haqqında müxtəlif istiqamətlərdə çoxlu tədqiqatlar aparılmış, dəyərli elmi nüatalar əldə olunmuş, əsərin Azərbaycan ədəbiyyatında yeri, əhəmiyyəti müttəqiyənləşdirilmişdir. C.Sadiqoglunun poemaya haqqında fikirləri dəyərləridir: "Müxtalif tabəəflər arasında sosial-ictimai və əxlaqi zəminlərdə baş verən hadisələrin təhkivəsi, müdriklik, uzaqgörənlük, ədalət, hissi-əxlaqi saflığı... kimi gözəl mənəvi-estetik fikirlərə yanşışı şəhərvərəstlik, qadın və ya kişi məkri, ikitüzlülük, avamlıq, var-dövlət döşkünliyi, oğurların, yolkəsənlərin özlərini min hiylə ilə abid, zahid, səxavətlə və pəhrizkər kimi qələmə verməsələr nüatalanın, bədəbxətlər, həyatı uğursuzluqlar və peşmançılıqlar "Dastani-Əhməd Hərami"nın mövzu mündəricəsini əhatə edir" (5, s. 69).

816 beytdən ibarət olan, 6 məcəlidə carayən edən, əruzun həzəc bəhrində qələmə alınan bu əsərin araşdırılmasında biki məraqländirən bir çox məsələlərlə yanaşı, mənənəvi hadisələrin sujet xəttinin inkişafında yeri olan epizodik obrazlara münasibətdir. Qeyd edək ki, tədqiqatçılar poemanın ideya-məzmun, əsas surətlər, böyüdü xüsusiyyətləri və s. məsələləri araşdırarkən epizodik obrazların təhlilinə geniş yer ayırmış, bu yardımçı surətlərin adlarını qeyd etmiş və onlar haqqında qisə məlumat vermişlər. Bəzən da bu obrazlar haqqında səhəb açılamışdır.

Poemanın əsas mövzusu və ideyası xeyirlə şərin mübarizəsinə həsr olunmuşdur. Güləndəm xeyrin, Əhməd Hərami isə şor qızıl vələrin təmsilcisi kimi mübarizəyə qoşulur və əsər xeyrin şor üzərində qələbəsi ilə nikbin bir sonluqla natiçənlər. Güləndəm - Əhməd Hərami xətti əsərin əsas sujet xəttini təşkil edir. Bu sujet xəttinin dinamik inkişafında tabii ki, yardımçı obrazların xüsusi rolü vardır. A.Mirzayev haqqı olaraq yazar: "Əsərdə ("Dastani-Əhməd Hərami" - M.V.) Xoca Rüstəm Gülfərx və onun anası kimi obrazlar da hadisələrin inkişaf dinamikasına xidmət edən surətlərdir. Onlar öz xeyirxah əməlliəri ilə Güləndəmin şor üzərindəki qələbəsinə yardımçı olur bu işin gerçəkləşməsinə yol açır" (2, s. 46). Qeyd edək ki, ham da əsərin baş və epizodik obrazları poemada qoyulan əsas ideyanın - kim-küdürütin əvvəl-axır əzəz sahibi mahv edəcəyi ideyəsinin gerçəkləşməsinə xidmət etdiklərindən, ham da islam əxlaqların, eləcə də klassik Azərbaycan poeziyasındaki humanist ideyaların daşıyıcıları kimi xarakterizə edilə bilər.

Poemada iştirak edən epizodik obrazlar bedii matnə aktif, bəzən da passiv iştirak edirlər. Buna baxmayaraq, əsərin canlı, təsiri olmasına üçün bu obrazların funksiyası böyükdür və inkaredilməzdir. Bu epizodik surətlər əsərlərin sujet və kompozisiyanın qurulmasında xüsusi rola malikdirlər. Bəzi hallarda əsas obrazlardan da üstün mövqeyə malik olurlar. Tabii ki, bu kimi epizodik surətlərin özüllərini nəzərə alımaq, onların hərtərəfi araşdırılması müəssis ədəbiyyarşusunışığın vacib problemlərindən biridir.

Əsərdə hadisələrin dinamikasında ilk epizodik surət kimi qarşılaşıduğumuz obraz Güləndəmin atası Bağdad sultani Şəhīnşahdır. Poemanın ilk məcəlisində Şəhīnşah sultanın var-dövləti haqqında Əhməd Hərami məlumat verir və onun xəzinəsini oğurlamağı yoldaşlarına bildirir:

Dedi Əhməd Hərami: ey yarənlər,
Mən eştidim ki, Bağdadı görənlər.
Anun sultanını əngin səyəldilər,
Onun malin qatı vəfə elədi...
Kim ol sultanı adıymış Şəhīnşah,
İken çox malı varmış oldum agah (1, s. 24).

Məsnəvinin digər hissələrində Şəhīnşah sultan aktiv iştirak etmir, lakin hadisələrin məcrasının davamlığında onun xüsusi rolü vardır. Saraya hücum edib xəzinəni oğurlamaq istəyinə nail ola bilməyən, yoldaşlarını itirən, yaralaran Əhməd Hərami bunun sabobkəri olan Güləndəmdən qisas almaq məqsədilə Bağdada hədiyyələrlə yenidən qaydır və sultanın qolbine yol təpə bilir. Oxucunun gözləri öntündə sultanın sadalövhiliyü üzə çıxır. Sultan kənbtudanın məlumatına əsasən, Əhməd Həraminin hərəkətlərini yüksək dəyərləndirir, onun əsas qayəsinin nə olduğunu bilmir. Bununla təmiz, saf bir qelbə sahib olduğunu aşkar edir. Əhməd Həraminin daxili dünyasını, xarakterini öyrənmədən ona layiq olmadığı saygı və hörməti göstərir. Hadisənin sonrakı mərhəlesi daha təsirli olur. Sultan qızını Əhməd Həramiye əra vermek qərarına gelir. O bu qərarı verəndə görən nəyi nəzərə alır? Güləndəmin

gələcək taleyini düşünür, yoxsa tacir kimi özünü təqdim edən Əhməd Həraminin maddi imkanlarını nəzərə alır? Təbii ki, Şərq xalqlarının mentalitetinə uyğun düşüncə sahibi olduğu üçün qızını yaxşı bir adamə əvərmək və gələcək kürəkənin yanında qalmasını istəyir. Bu məqsədə vəzirləri Əhməd Həramiyyə elçi göndərir. Lakin özünün bu əhvalından xəbərsiz olduğunu nümayiş etdirir. Sultan bu hərəkəti ilə dərin düşüncə sahibi olmadığını bir daha bıruş verir.

Vəzirləri ilə bir gün danışdı,
Dedi: şu xoca esqi bana düşdü.
Bu dənli ki kərəmlər qıldı bana
Qızımı verirəm şükrən ona.
Bana bir qol-qanad olsun otursun,
Elina getəsin, bənimlə dursun (1, s. 44).

Sultan Əhməd Həraminin müsbət cavabından xoşlanır, amma Güləndamın da bu məsələyə münasibətini öyrənmək istəyi ilə onun yanına adamlar göndərir. Güləndamın cavabı sultani mayus edir və qızı ilə görüşür və düşüncəsinə ona bildirir. Onun sözlərində səmimiyyət, övladının xoşbəxtliyi üçün arxayı olmaq düşüncəsi həkimdir. Həmçinin bu görüşün övladın atası sözünü qəbul etməməsi ilə bağlılığını nəzərə alınması əsas şərtlərdən biri kimi dəyərləndirilir. Həmçindir:

Şəhənsəh dedi: ey canımın parası
Ki, sənənən gözümün ağrı, qarası.
Rəvəməndən bənim sözüm siyasan,
Gərəkməz ol əri bana deyəsan.
Əyalımsən bənim son həm canımsan.
Cigərimənən dəmarım, həm qanımsan...
İraq yərə səni verir olursam.
Bəna (bir) dərdidür sənsiz olursam (1, s. 51).

Zavalı sultan qızının gələcək gülənlərindən xəbərsizdir, Əhməd Həraminin planlarından onun məlumatı belə yoxdur. Cənki o insanlara inanır, insan cildinə girmiş iblisləri, şeytanları tanımaq gücündən sahib deyil, hər şeyin yaxşılığını düşünür. Bununla borabər, sultan atası sözünün rədd olunması düşüncəsindən uzaq deyil, gözünün ağrı-qarası adlandırdığı övladının cavabını bilmədən bu izdiyava razılıq verən bir Şərq insanıdır. Bildiyimiz kimi, orta əsərlərdə qələmə alınmış bütün əsərlərdə ata sözünün inkar olunmaması qanundur. Mövcud olan bütün bədii əsərlərimizdə valideynlərin qız övladlarına qarşı olan davranışları məlumudur. Bunları sadalamağa ehtiyac yoxdur. Cənki Şərq insanının təfəkküründə qızlarının ailə qurmasında həlliəcək söz haqqı valideynə, xüsusiylə, ataya məxsusdur. Bu problemdə Güləndamın dili ilə cavab versək, daha doğru olardı:

Sizə bəz qarşı söylemək eyibid,
Ulular bu sözü böylə deyibdir...
Nə deyəvin, ata, fərman səmündür,
Əgər dərdil isəm dərman sanındır (1, s. 52).

Güləndamın bu nitqı orta əsr qızlarının üsyanıdır. Lakin bu etiraza əhəmiyyət verən yoxdur. Güləndamın etiraz səsini ucaldığının nəticəsi və cavabı yazılmış qanunların, daşlaşmış adət-ənənələrin həkimlik etməsi qarşısında acizdir. Buna görə də sultan qızının sonuncu cavabından məmənnən qalır, sanki bir rahatlıq əldə edir, qalıblar sırasında özünü görür. Bu sultan Şəhənsəhün və onun kimi düşüncəyə sahib insanların faciəsidir. Əsərin iki məclisində iştirak edən sultan obrazı yaddaşdan keyfiyyətlərə malikliyi ilə seçilir.

Bədii təhlükə istiqamətində poemadən rastlaştığımız ikinci epizodik obraz Güləndamın rəfiqəsi-rəzdaşdır. Əsərin naməlum müəllifi Güləndamın mənəvi və fiziki paklığı qorunmaq məqsədilə bu obrazdan maharətə faydalananmışdır. Mərndən bəlli olur ki, bu obraz kiçik yaşlarından Güləndamla dostluq etmiş və zahiriş bər-birlərinə çox bənzayırırlar. Güləndam toy günü öz yeriə sirdəşini göndərir və bu sırın gizli qalmasını rica edir. Dostluğa sədəqət göstərən, onu yüksək dəyərləndirən bu obraz rəfiqəsi yolunda öltümə getməyi bacaran insanlardandır. Şərqdə müqaddəs sayılan bəkirəliyini qurban verən bu obraz oxucunu riqqətə gətirir:

Dedi ol qız e mahbubi-zəmanım,
Fədə olsun yolunda dadlı canum.
Başum üstüno nəkim bürüyursan,
Sözdən çıxmayan gərə oldürürsən (1, s. 55).

Poemanın çox kiçik olan bu parçası mənəvi baxımdan əhəmiyyətlidir. Əsərdə bu kimi hadisələrin təqdimi insanların dostluğunu, sədəqətə səsləyir və gələcəkdə yaradılacaq obrazların formallaşmasına müsbət təsir göstərir.

Məsnovinin üçüncü məclisində hadisələrin gərginləşdiyi məqamda Xoca Rüstəm obrazı xarakterik keyfiyyətləri ilə ortaya çıxır. "Xoca Rüstəm mərd, qorxmaz, casarətli və xeyirxah bir insandır" (4, s. 55). Güləndamla ailə-qolu bağlı çəmixinə çəkilmüş halda rast galır, onu azad edir, həyatını təhlükədən qurtarı. Xoca Rüstəm tədbirlər bir igitdir, Əhməd Həramini aldatmağa nail olur. Vəziyyətin gərginleşməsindən belə qorxur əcəkinmir, Güləndam üçün vuruşmağı, döyüşməyi hazır olur. Onun həyatda sağ qalması üçün bütün çətinliklərə sına gərməyi bacaran mərd bir insandır. Güləndamın harda rahat olacağını soruşur və ona təkliflər edir:

Aytıdə sözümüz: esid, ey yüzi gül,
Şükür qıl padışha ağlama, gül.
Nə əndişa içindəsan halin de

Bənə könlün nə dilər əhvalın, de (1, s. 73).

Xoca Rüstəmin ədalətliliyi, insanşərvərliyi Güləndamın qəlbiniən hakim olur. Bu səbəbdən Güləndam üzərində olan bütün qiymətli əşyaları Xoca Rüstəm hədiyyə edir, bu xeyirxah, səmimi insani yüksək dəyərləndirir, onu "imanlı kişi" adlandırır, uca Tanrının ona həmişə yardımçı olmasını arzulayır:

Güləndam aydır: ey kani-səxavət,
İmanlı kişiđə olur şəfaət,
Nə kim etdin bənini haqqında ehsan,
Əvəz verə sənə ol yuca sübhən (1, s. 74).

Poemanın sonrakı məclislərində Güləndamın həyatında əhəmiyyətli rol oynayan iki epizodik obrazla qarşılışınq. Bunlardan biri Güləndamın gələcək qayınanasi, sultanın anasıdır. Əsərdə onun adı göstərilmir, xatun kimi qeyd olunur. Bu xatun dünyagörmüş, həyat təcrübəsi olan müdrik bir ana obrazıdır. Güləndam ilk görüşdə boyənən, onun gözəlliyyini dayorləndirən ana bu gənc qızın taleyinə laqəy qalır, Güləndamın saflığına, səmimiyyətinə inanır. Oğlu Güləfruxun onunla ailə qurmasının düşünür. Bu məqsədə oğluna Güləndam barəsində məlumat verir, onların görüşünü təşkil edir. Övladının xoşbəxt olmasını istəyir. Güləndamın sultan övladı olduğunu nəzərə alan ana adat-ənənə ilə toy etməyi təklif edir. Bununla da, el adətinə, ənənələrə sadiqliyini nümayiş etdirir, sultan Şəhənsəhənən da bu hadisədən xəberdar olmasını arzulayır:

Bir-iki ay səbər eylər görəlim,
Atasına da xəbər göndərəlim
Eşitsin atası daxi sevinsin,
Qızının qüssələrindən avinsin (1, s. 82).

Güləfruxun tələskənlini görən ana bu istəyindən geri çökilir. Məsnəvidə ana obrazının digər müsbət keyfiyyətləri ilə yanşıya onun qorxmaz, casur bir xanım olduğunu bəlli olur. Güləndamın Əhməd Hərami qorxusunu ananı narahat etmir. Bir qohrəman kimi mübarizə aparmağa hazırlıdır:

Dedi xatun: nə canı var golə ol
Ki, bizim qapımıza ol bula yol.
Əgər qul oluban uğcar olursa,
Dənizlər aşiban keçər olursa,
Gəliməz bunda ey xublar güzini,
Keyik basmaz olsun işini (1, s. 84).

Bununla andıllı ədəbiyyatımızda epizodik obraz olsa da, ilk mükəmməl ana obrazına rastlayıñq.

Şüjet xəttinin inkişafında, yəni əsərin dördüncü və sonuncu məclislərində Güləfrux obrazı oxucuya maraqlı görünür. Oxucunun bu obrazda maraqlı yüksəkdir. Əvvəlki məclislərdə rastlaştığı sultan obrazı ilə bunu müqayisə edir. Müllətif təhlükə vasitəsilə bu obraz barəsində məlumat verir. Bəlli olur ki, Güləfrux Şiraz sultanıdır. Atasını itirmiş Güləfrux kiçik yaşlarında sultan taxtına sahib olmuş, çox yarasaqlı gəncdir:

Həntüz oğlan idi, on yaşı,
Vali kirpiq ox, yay idi qası...
Yüzü gül, boyu sərvü bənzə lala,
Gözü nərgiz, qası bənzər hilala.
Atası dünyadan nəql etmiş idi,
Ata taxtına kəndi tutmuş idi (1, s. 76).

Nişanlısı vəfat edən Güləfrux anasının vasitəsilə Güləndamı görür və ona ilk baxışdan aşiq olur, tezliliklə Güləndamla ailə qurmaq barəsində qəti qorar verir. Anasının bir-iki ay gözləməsi fikrini etiraz edir:

Dedi: ana görüb sevdim bən anı,
Anın esqi bulubdur könlü, canı (1, s. 82).

Gülsəfuz sultana layiq toy eləyir. Güləndam Əhməd Hərami təhlükəsini nəzərə alaraq möhtəşəm qırıpilləkəli bir sərət tikidirməyi ondan xahiş edir. Sultan sevdiyi xanının arzusunu qısa müddədə həll etməyi qərara alır. "Doğrudan da, bayar həzar olur, qırx igid və iki arslan gecə-gündüz onun keşiyini çökür" (3, s. 251). Beləliklə, Güləfrux ailə xoşbəxtliyi üçün üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Güləndamın atasından fərqli olaraq sultan obrazına xas olduğunu hərəkət və davranışlarından ilə təsdiqləyir. O, Güləndam və Əhməd Hərami olaraq sənət sənət obrazına xas olduğunu hərəkət və davranışlarından ilə təsdiqləyir. O, Güləndam üçün narahatlığı ilə ifadə edir və bu qələbəyə sadanur:

Güləfrux şah aydur: ey nigarum,
Dəl oldun olamı, gözü xumarım...
Güləfrux ani gördü, oldu həm şad,
Çü dütşənən oldu qəmidən oldu azad (1, s. 109).

Beləliklə, qeyd edək ki, araşdırduğumuz epizodik obrazların hər biri fördi tutumu və keyfiyyətləri ilə yaddaşdan surətlərdir.

İstifadə olunmuş ədəbiyyat

1. Dəstani-Əhməd Hərami. Bakı, 2004
2. Mirzəyev A. Azərbaycan epik əsərinin təşəkkül dövrü. Bakı, 2016
3. Sofari Ə., Yusifli X. Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 2008
4. Babayev Y. Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 2014
5. Azərbaycan ədəbiyyatı tarixi. III cild, Bakı, 2009

6. Vəliyev M. Yusif Məddəhın "Vərqa və Gülsah" poemasında Möhsün şah obrazı haqqında // "Dil və ədəbiyyat", 3 (111), Bakı, 2019

Açar sözlər: "Dastani-Əhməd Hərami", anadilli ədəbiyyat, epik şeir, epizodik obrazlar, süjet, bədii mətn

Ключевые слова: "Дастан-Ахмәд гарем", литература на родном языке, эпическая поэзия, эпизодические образы, сюжет, художественный текст

Key words: "Dastan-Ahmed harem", literature in the native language, epic poetry, episodic characters, plot, literary text

XIII-XIV əsrlər anadilli poemalarda epizodik obrazlar haqqında

Xülasə

Məqalədə XIII-XIV əsrlər Azərbaycan ədəbiyyatının əsas inkişaf xüsusiyyətləri göstərilməklə, anadilli epik şeirin ilk nümunəsi olan "Dastani -Əhməd Hərami" əsərindəki ədəbiyyatşunaslığından geniş və ətraflı öyrənilməyən epizodik obrazlar ilk dəfə olaraq ayrıca tədqiqatda calb olunmuşdur. Poemanın süjet xəttinin inkişafında har bir epizodik obrazın - Şahinşah sultan, Güləndamın sirdəsi, Xoca Rüstəm, Gülefrux sultan, Gülefruxun anası surətlərinin elmi-metodiki təhlili aparılmış, onların anadilli ədəbiyyatda yeri və şəhəriyyəti müəyyənləşdirilmiş, obrazların fərdi xarakterik xüsusiyyətləri vurgulanmışdır. Araşdırma mövzusu üzrə müvafiq elmi ədəbiyyatlara və adıkoşon poemaya istinad olunmuşdur.

About episodic characters in poems in the native language of XIII-XIV centuries

Summary

The article shows the main features of the development of Azerbaijani literature of XIII-XIV centuries and for the first time in our literary criticism "Epos-Ahmed harem", episodic characters, the first example of the national epic poetry were involved in the research. While developing the plot line of the poem, a scientific-methodical analysis of each episodic image - Shahinshah Sultan, Gulendam, Khoja Rustam, Gulafrukh sultan's mother Shahansah, Gulafrukh's native person was carried out, their place and importance in literature was determined, individual features of the images were emphasized. The study refers to the relevant scientific literature on this issue and the poem mentioned above.

Об эпизодических персонажах в стихотворениях на родном языке XIII-XIV веков

Резюме

In article are shown the main features of the development of azerbaijani literature of XIII-XIV centuries and for the first time in our literary criticism "Epos-Ahmed harem", episodic characters, the first example of the national epic poetry were involved in the research. While developing the plot line of the poem, a scientific-methodical analysis of each episodic image - Shahinshah Sultan, Gulendam, Khoja Rustam, Gulafrukh sultan's mother Shahansah, Gulafrukh's native person was carried out, their place and importance in literature was determined, individual features of the images were emphasized. The study refers to the relevant scientific literature on this issue and the poem mentioned above.

RƏYÇİ: dos. S.Abbasova